



?Xzrin sviyysi srtl dr - Hans fsadlar ba ver bilr

.Xzrin suyu ildn-il azalr. Alimlr hycan tbili alrlar ki, hazrda 1970-ci illrdki vziyyt tkrarlarn

Arannews :Bel ki, sonuncu df suyun bu qdr azalmas ötn srin 70-ci illrind müahid edilib. Vaxtil Xzrin sviyysinin 28 m azald, 1978-ci ild is bir metr d azalaraq, dnizin 29 metr dayazlad bildirilir. Sonradan suyun sviyysi qalxmaa doru gedib. Lakin son dörd ild yenidn Xzrin sviyysind azalma .müahid edilir

?Bs Xzrin suyunun azalmas hans problemlr sbb ola bilr

Msl il bal ekologiya v tbii srvtlr nazirinin müaviri Rasim Sttarzad .açqlama verib

Nazirin müaviri qeyd edib ki, Xzr dnizi qapal su hövzsi olduundan onun sviyysind periodik dyimlr labüddür. Sviyynin dyimsinin balca :amili su hövzsinin iqlimi il baldr

“Sviyy trddüdü Xzr dnizinin su balans elementlrin, yni onu& qidalandran çaylar, dün yantnn miqdar, buxaranma sviyysi, digr trfdn, dniz dibind ba vern tektonik hrktlrl laqlidir. Eyni zamanda, fsillrl bal olaraq sviyy il rzind 30-40 sm intervalnda dyi bilr. Suyun sviyysi n yüksk intervala q aylarnda çatr. Çünki hmin vaxt çaylarn gursululuq .dövrü hesab olunur. n aa sviyy is vay aylarnda müahid olunur R.Sttarzad vurulayb ki, dniz sviyysinin dinamikas bard uzumüddtli :proqnoz vermk mümkün devil

“1977-1995-ci illrd Xzr dnizinin sviyysi 2,5 metr qalxmd. Hmin& dövrdn vvl is n aa sviyy qeyd alnmd. 2005-ci ildn etibarn artq dniz sviyysind enmlr müahid olunur. Bu enm sürti ild txminn yeddi sm-brabrdır. Xzr dnizinin Azrbaycan hisssind müntzm müahidlər aparır. Dnizin sviyysinin dyimsi traf mühit, tsrrüfat sahlrin, xüsusil .:dnizd neft-qaz mliyyatlarna, dniz nqliyyat v limanlarn faliyytin tsir edir”
Su msllri üzr ekspert, Xzr Universitetinin Corafiya v traf Mühit Departamentinin müdiri Rövn Abbasov is bildirib ki, Xzr dnizinin :svivysind sonuncu azalma 1978-ci ild olub

“O vaxt Xzr dnizinin sviyysi 29 metr qdr düüb. Bu gün is& bu sviyy sürtl öz tarixi antirekorduna yaxnlar - artq Xzr dnizinin .:svivysi 28.4 metr qdr düüb”

:Ekspert bildirib ki, sas sbb Xzr dnizin axan çaylarn suyunun azalmasdr “Dünyann n böyük gölü olan Xzr dnizinin& sviyysi 1995-ci ildn sürtl azalmaqda davam edir. Xzr dnizind olan sviyy dyimlri artq 100 il yaxndr ki, müxtilif elmi-tdqiqat ilrinin obyekti olub. Yni Xzr dnizin töküln çaylarn suyu gah azalr, gah artr. Ona gör d dnizin sviyysind bel kskin dyimlr müahid olunur. Ibtt, 1978-1995-ci illr rzind olan artm bizi düünmy mcbur edir ki, Xzr dnizinin sviyysind olan azalma yenidn artma çevril bilr. Yni 1978-ci il qdr dniz sviyysi azald, sonra yenidn gözlnilmən 1995- il qdr artmaa balad. 1995-ci .ildn 2022-ci il qdr venidn dniz svivysind azalma davam etmkddir Xzr dnizin axan çaylarn suyunun azalmas sas sbb kimi nzrdn keçirilir. Tbii olaraq, çayn suyu hmi eyni ola bilmz. Aparlan

instrumental muuml;ahidlr son 150 ild hm Volqa, hm Kuuml;r, hm d Ural çaynda axnn çoxillik dyimlrinin olduunu gouml;strir. Bel desk, Volqa çay onilliklr rzind öz axmn azalda v artra bilr. Bu guuml;n Xzr dnizin touml;kuuml;ln suyun 80%- qdri Volqann payna duuml;ür. Ona gouml;r sas sviyy dyimsi Volqa çaynn suyunun artb-azalmasndan irli glir. Ibtt ki, Kuuml;r çaynn payna da 15% duuml;ür. Yni bu da .kifayt qdr buuml;yuuml;k rqm hesab oluna bilr&rdquo

R.Abbasov son illr Volqa, Ural v Kuuml;rd axmnn kskin azalmasnn sas sbblri :bard d danb

“Son illr hm Volqa, hm Ural, hm d Kuuml;r çaynn axmnn kskin&azalmasnn sas sbblrindn biri qlobal iqlim dyiknliyidir. Yer kuuml;rsinin temperaturu suuml;rtl artmaqdadr. Bu is çaylarda suyu suuml;rtl azaldr. Bel proqnoz var ki, hm Volqa, hm d Kuuml;r çaynda yaxn 20 ild su ehtiyatlarn daha 20% azalmas ba ver bilr. Bu proqnozdan çx etsk, dey bilrik ki, Xzrin suyunda azalma davam edck. Üstgl hm Volqa, hm d Kuuml;r huuml;vzsind suya tbat kskin artb. Bu artm halinin, snaye v knd tsrruuml;fatnn artm fonunda ba verir. Eyni zamanda Azrbaycanda son 10 ild suvarlan torpaqlarn hcmi 70%-dn çox artb. Yni suya olan tbat getdikc .artr. Nticd Xzr dnizin daha az su qedir v onun svivssi azalr&rdquo

Ekspert lav edib ki, ba ver bilck fsadlarn qarsn almaq üçün :indidn hrkt keçmlivik

“Digr trfdn Kuuml;r çaynn suyunu azaldan sas sbblrdrn biri d&transsrhd su gouml;tuuml;rmlrinin artmasdr. Yni Tuuml;rkiy, Guuml;rcuuml;stan, randa Araz v Kuuml;r çaylarndan daha çox su gouml;tuuml;rülür. Bu da çaylarn suyunun azalmasna sbb olur. Ümid edk ki, bu tendensiya bel davam etmyck v tbii amillrin tsiril Volqa çaynda su yenidn artmaa balayacaq, Rusiya razisin daha çox qar yaacaq. gr Volqa çaynda su artarsa, Xzrin .svivvsindki azalmalar davanacaq

Amma istniln halda biz bu azalmaya hazr olmalyq. Ba ver bilck fsadlarn qarsn almaq üçün indidn hrkt keçmliyik. Hazrda milli adaptasiya strategiyas hazrlanr. Bu strategiyan üç sas istiqamtindn biri d Xzr dnizinin sahil zonalarnn idar olunmasdr. Burada Xzr dnizinin sviyysinin aa duuml;msin nec hazrlamaq lazm olduu ksini tapb. Bu istiqamtd artq Ekoliya v Tbii Srvtlr Nazirliyinin partyorluu il BMT-nin nkiaf .Program layih hyata keçirir v xeyli ilr gouml;rülüb&rdquo